



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 07-08 (6009-6010)

18 may 2020-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik



Cənab Prezidentin Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışı leriqliklər ürəyincədir

2011-ci ildən Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə digər beynəlxalq təşkilatların və 40-a yaxın ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən Zirvə görüşündə ölkə rəhbərinin COVID-19 pandemiyası ilə bağlı Bakı şəhəri ilə yanaşı, regionlarda görülən işlər və vaxtında görülmüş qabaqalıcı tədbirlərin üzv dövlətlər tərəfindən təqdir edilməsi cənab Prezidentin xalqımızı firavan yaşaması ilə yanaşı, onun sağlamlığını da daim di-

qətdə saxladığını bir daha sübut etdi. Daim bir-biri ilə əks qütbə olan Avropa İttifaqının və Qoşulmama Hərəkatının nümayəndələrinin Azərbaycanın sədrlik etdiyi Zirvə görüşündə bir araya gətirilməsi ölkəmizin nəzərəcarpan nailiyyətidir.

BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsilçilərinin iştirakı ilə keçirilən COVID-19 pandemiyası ilə bağlı Bakı şəhəri ilə yanaşı, regionlarda görülən işlər və vaxtında görülmüş qabaqalıcı tədbirlərin üzv dövlətlər tərəfindən təqdir edilməsi cənab Prezidentin xalqımızı firavan yaşaması ilə yanaşı, onun sağlamlığını da daim di-

qətdə saxladığını bir daha sübut etdi. Daim bir-biri ilə əks qütbə olan Avropa İttifaqının və Qoşulmama Hərəkatının nümayəndələrinin Azərbaycanın sədrlik etdiyi Zirvə görüşündə bir araya gətirilməsi ölkəmizin nəzərəcarpan nailiyyətidir.

BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsilçilərinin iştirakı ilə keçirilən COVID-19 pandemiyası ilə bağlı Bakı şəhəri ilə yanaşı, regionlarda görülən işlər və vaxtında görülmüş qabaqalıcı tədbirlərin üzv dövlətlər tərəfindən təqdir edilməsi cənab Prezidentin xalqımızı firavan yaşaması ilə yanaşı, onun sağlamlığını da daim di-

Dünya birliyinin məsuliyyəti və etibarlı üzvü kimi dövlətimiz koronavirus təhlükəsinin ilk günlərindən etibarən global həmrəylik çağırışlarına dəstək vermişdir. Koronavirusa qarşı mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könlü maliyyə yardımını ayırmışdır. Prezident Cənab İlham Əliyev tərəfindən xalqımızın təhlükəsizliyinin qorunması ilə bağlı vaxtında qəbul etdiyi qərarlar, xüsusilə Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu yaratması və öz bilikləri əmək haqqını fonda ianə etməsi hamının ürəyincə oldu. Və hamı kimi rayonumuzun sakinləri, rayonda fəaliyyət göstərən təşkilatların kollektivləri də könlü ilə olaraq Fonda ianələr etdi. Cənab

Korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə rayonda qabaqalıcı tədbirlər görülüb

11 aprel 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsi ilə yenidən Azərbaycanda Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də inqilabi dəyişikliklərə start verdi. Özünün bölgələrə səfəri çərçivəsində birbaşa xalqla görüşü, onların problemləri ilə yerində tanış olması və hər bir məmurun xalqın yanında olmağı tələb etməsi prezidentlə xalqın birliyinin təəcəssümüdür.

Qısa müddətdə nazirliklərdə və digər dövlət qurumlarında böyük kadr dəyişikliyi həyata

keçirildi, daha işgüzar və bacarıqlı gənclər dövlətin ən yüksək postlarına təmsil olundular. 2018-ci ildə başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldı və aparılan islahatlar 2020-ci ilin keçən aylarında daha da intensiv şəkildə davam etdirildi.

Korrupsiya ilə mübarizənin sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması aparılan islahatların əsasını təşkil edir. Bu sahədə

əldə edilmiş uğurlar-dövlət qulluqçularının şəffaf fəaliyyətinin və vətəndaş məmnunluğunun artırılmasına xidmət göstərir.

Geniş əhali qruplarını narahat salmağa yönəlməz təkrarlanan neqativ hallara qarşı ölkə rəhbəri tərəfindən aparılan sərt mübarizə, hüquq mühafizə orqanlarının operativliyi əhali tərəfindən rəğbətə qarşıdır.

Cənab Prezidentin bu cür əməllərə son qoyması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzi-

fəli şəxslər bərasində qanunvericiliyi uyğun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son günlərdə İmişli rayon icra hakimiyyətinə və Mədəniyyət Nazirliyinə keçirtirdi əməliyyat tədbirləri nəticəsində yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi hər bir dövlət məmurunu işinə yerli prizmadan yanaşmağa, dövlətə, dövlətçiliyə və hər bir vətəndaşa ləyaqətli xidmət göstərməyə sövq etmişdir. Bu istiqamətdə rayonda çalışan dövlət qulluqçuları və digər vəzifəli şəxslər məlumatlandırılıb.

Videokonfranslar keçirilmişdir

Şuranın növbəti iclası videokonfrans formatında keçirildi

Öncə rayon icra hakimiyyəti başçısı Rövsən Bağırov tədbir iştirakçıları salamladı və Şura iclasının gündəliyini elan etdi.

Sonra rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 13 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə "Azərbaycan Respublikası

tapşırıqlar verdi.

Daha sonra rayon icra hakimiyyəti başçısı Şura iclasının gündəliyindəki məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrində xidmət sənədlərini aparılması, normativ-hüquqi aktların, ictimai-siyasi işin vəziyyəti, eləcə də icra nümayəndələrinin iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrası, xüsusi karantin rejimi ilə əlaqədar Heydər Əliyev Fondu və digər təşkilatların göndərilmiş ərzaq bağlamlarının ehtiyacı olan imkansızsız ailələrə çatdırılması ilə bağlı aparılmış nöqsanları aşkar edilmiş nöqsanları diqqətə çatdırdı. Xüsusi ilə karantin



bağlı başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikovun arayışı dinlənilirdi.

İclasda müzakirə olunan məsələ ətrafında başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhadov, Hüquq şöbəsinin müdiri Araz Quliyev çıxış edərək yoxlama zamanı aşkar edilmiş nöqsanların yaranma səbəblərini və aradan qaldırılması istiqamətində görüləcək işləri qeyd etdilər.

Şura iclasında Noda, Viza-zəmin, Mondigah, Şingədulan, Molalan, Siyov, Qosmalan və digər ərazi icra nümayəndələri videokonfrans formatında çıxış etdilər, arayışda qeyd olunmuş nöqsanları etiraf edərək qısa zamanda aradan qaldıracaqlarını bildirdilər.

Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Videokonfrans vasitəsi ilə keçirilən mübarizədə rayon icra hakimiyyətinin başçısı Rövsən Bağırov çıxış edərək bildirdi ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycanın mövcud sanitariya-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 may 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamika nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.

Müvafiqə qərargah üzvlərindən rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Abidin Alişanov, rayon təhsil şöbəsinin müdiri Zöhrab Səliyev, Lerik şəhər, Kiravud, Şingədulan, Piran və Mondigah kənd ərazi icra nümayəndələri çıxış edərək karantin dövründə görüləcək işlər və gələcəkdə görüləcək işlər barədə məlumat verdilər.

Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən və fəaliyyəti bərpə ediləcək digər sahibkarlıq subyektlərinin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə məarifləndirici işləri, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaq-larında, ödəniş terminalı və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin davam etdirilməsinə dair müvafiq tapşırıqları verdi.

Vəzifəli şəxslərin qanunazidd hərəkətlərinin qarşısının alınması məqsədilə rayonda müvafiq qabaqalıcı tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, xüsusilə İmişli Rayon İcra Hakimiyyəti başçısı və İmişli Rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri bərasində cinayət işlərinin başlanması rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Kor-

rupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi ilə bərabər, Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırma nəticəsində aşkar edilmiş korrupsiya və rüşvətçilik halları ilə əlaqə-

dar vəzifəli şəxslər bərasində cinayət işlərinin başlanması bu sahədə ciddi uğurların əldə edilməsinə inamı artırmışdır.

Korrupsiya hüquqpozmalarının, rüşvətçilik hallarının baş verməməsi üçün rayonda müvafiq qabaqalıcı tədbirlər davam etdirilir. Korrupsiya hüquqpozmalarının hallarının yolverilməzliyi, belə hərəkətlərin dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndiriləcəyi, cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına yol verən dövlət qulluğunda işləyən hər bir şəxsin müvafiq qanunvericiliyə uyğun cəzalandırılacağı vəzifəli şəxslərin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin və onların tabeliyində olan digər məsul şəxslərin diqqətinə çatdırılmışdır.

rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və göstərişləri, qəbul etdiyi qərarların pozulduğu, Heydər Əliyev Fondu və digər təşkilatlardan göndərilmiş ərzaq bağlamlarının əhalinin az-təminatlı təbəqəsinə çatdırılmaması sosial-adalet prinsiplərini pozan ərazi icra nümayəndələrinin haqqında ciddi intizam tədbirlərinin görülməyini vurğuladı. Yoxlama zamanı xidməti sənədlərin aparılmaması, normativ-hüquqi aktların hazırlanması, eləcə də icra nümayəndələrinin iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrası, kargüzarlıq işlərinin aparılması, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işində yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verdi. Gündəlikdəki məsələ ilə



Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkilatı Qaydası'nın təsdiq edilməsi haqqında imzaladığı Fərmanından irəli gələn vəzifələr bərdə geniş məlumat verdi. Vətəndaşların Prezidentinin Administrasiyasının qəbul söbəsi və struktur bölmə rəhbərlərinin qəbuluna elektron qaydada yazılmasına heç bir maneə və çətinlik yaradılmaması üçün ciddi tapşırıqlar verdi, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Onlayn qəbul olunmuş qeydiyyattan keçmiş vətəndaşların qəbulu üçün rayon icra hakimiyyətinə avadanlıqlarla təchiz edilmiş xüsusi otağın ayrıldığını və hər cür şəraitin yaradıldığını bildirdi. Onlayn qəbulun təşkilatı üçün aparatın müvafiq struktur bölmə rəhbərlərinə

rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və göstərişləri, qəbul etdiyi qərarların pozulduğu, Heydər Əliyev Fondu və digər təşkilatlardan göndərilmiş ərzaq bağlamlarının əhalinin az-təminatlı təbəqəsinə çatdırılmaması sosial-adalet prinsiplərini pozan ərazi icra nümayəndələrinin haqqında ciddi intizam tədbirlərinin görülməyini vurğuladı. Yoxlama zamanı xidməti sənədlərin aparılmaması, normativ-hüquqi aktların hazırlanması, eləcə də icra nümayəndələrinin iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrası, kargüzarlıq işlərinin aparılması, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işində yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verdi. Gündəlikdəki məsələ ilə

Lerikli könüllülərin fəaliyyəti rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir



Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Lerik rayonu ərazisində könüllü qruplar yaradılmışdır və öz fəaliyyətini davam etdirməkdədir.

Yeni növ (COVID-19) koronavirus infeksiyasının yarıda biləcəyi təhlükə ilə mübarizədə dövlət

tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatı tərəfindən rayonun bütün yaşayış məntəqələrini əhatə edən ərazilərdə könüllülər qrupu yaradılmışdır. Bu qruplar istər Lerik şəhəri ərazisində, istərsə də rayonun digər yaşayış məntəqələrində yaşayan tənha və 65 yaşdan yuxarı vətəndaşları, aztəminatlı ailə-

ləri nəzarətdə saxlamış, onların zəruri ehtiyaclarının qarşılmasına köməklik göstərmişdir.

Rayon ərazisində yaradılmış könüllü qrupları tərəfindən yüzlərlə tənha ahiillər, aztəminatlı və şəhid ailələrinə, fiziki məhdudiyətli olan şəxslərə baş çəkmis, onlara ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar, tibbi ləvazimatlar çatdırılmışdır. Ümumilikdə, rayon üzrə 184 nəfər könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 2 mindən yuxarı ailəyə dəstək göstərilməsində iştirak etmişdir.

"Könüllü Qoşnu" aksiyası çərçivəsində tənha-ahıl, yaşı 65-dən yuxarı olan vətəndaşlara könüllülər tərəfindən əlaqə nömrələri paylanmış, bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına, kommunal ödənişlərin və bank xidmətlərinin həyata keçirilməsinə köməklik göstərmişdir.

Lerik Rayon İcra Hakimiyyətinin, polis və gənclərdən ibarət "Mobil qrup" yaradılmış və 152 nəfər könüllü bu qrupa qoşulmuşdur. Gündəlik olaraq tənha ahiillər, aztəminatlı ailələr, şəhid ailələrinin, fiziki məhdudiyətli olan şəxslərin və yaşı 65-dən çox olan vətəndaşlarla mütəmadi əlaqə saxlanılmış və onların problemlərinin həlli müsbət qarşılanmışdır. Həmçinin könüllülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərar və sərəncamların əhaliyə çatdırılması məqsədilə ilə dükanların, çoxmənzilli binaların divarlarına yapışdırılması təmin edilmiş, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər. Karantin davam etdirilməsi nəzərə alınaraq könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Rayonda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması diqqət mərkəzindədir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər bu gün də davam etdirilmişdir. Rayon icra hakimiyyəti başçısı yanında qərargahın üzvləri, ərazi icra nümayəndələri, belədiyyəyə, "könüllülər" və mobil qrupları şəhər və kəndlərimizdə təbliğat işlərini gücləndirilmişdir. Aparılan izahat işləri nəticəsində əhalinin rayon mərkəzinə və qonşu rayonla-

ra gediş-gəlişi məhdudlaşdırılmışdır. 29-30 mart 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayın 37 nəfər rayon sakininə rayon icra hakimiyyətinə, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatından yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə bərgiz sosial-məişət xidmətləri göstərilmis, tibbi ləvazimatlar paylanmışdır.

Lerik şəhərində 3 inzibati idarə

rə binasında, 5 çoxmənzilli yaşayış binalarının həyətləri və bloklarında, Mirzə Fətəli Axundov, Xeyrulla Məmmədov, Əflatun Novruzov və Valeh İbrahimov küçələrində, Nəriman Nərimanov küçəsindəki iki parkda koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işləri aparılmışdır. Eyni zamanda, ərzaq mağazaları və ap-teklər istisna olmaqla, rayon ərazisində fəaliyyət göstərən bütün işə obyektlərinin və sənaye ma-

ğazalarının fəaliyyəti tam dayandırılmış, şəhərdəki parkların giriş-nəqliyyat lenti qapalıdır, sakinlərin parklara girişinə qadağa qoyulmuşdur.

Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyası ilə bağlı infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində ictimai tam olaraq nəzarətdə saxlanılır.

Rayon ərazisində "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarının icrasının təmin edilməsi barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının 04 may 2020-ci il tarixli 72 nömrəli sərəncamı

"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və parakəndə satış obyektləri, bazar, yarmarkalar və s.) ictimai-iaşə müəssisələrində, turizm və hotelçilik sektorunda, ictimai nəqliyyatda, vətəndaşların qəbulunu həyata keçirən qurumlarda, müxtəlif ticarət və ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə

QƏRARA ALIRAM:

1. "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında qərarqəhə tapşırılsın ki:

- rayonun yaşayış məntəqələrində "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və parakəndə satış obyektləri, bazar, yarmarkalar və s.) ictimai-iaşə müəssisələrində, turizm və hotelçilik sektorunda, ictimai nəqliyyatda, vətəndaşların qəbulunu həyata keçirən qurumlarda, müxtəlif ticarət və ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət təmin etsin;

- qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və parakəndə satış obyektləri, bazar, yarmarkalar və s.) sosial məsafənin gözlənilməsi, açıq şəkildə satışı həyata keçirilən qida məhsullarının xüsusi vitrinlərdə saxlanması və xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməsi, işlə sahələrdə təmizlik-dezinfeksiya işlərinin müntəzəm qaydada aparılması və koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin digər müddəalarına işçi heyət və istehlakçılar tərəfindən riayət edilməsinə nəzarət etsin;

- ictimai-iaşə müəssisələrində ara məsafəsinin saxlanması, mətbəx, heyət otaqları, sanitariya qovşaqlarında və xidmət zallarında müntəzəm olaraq dezinfeksiya işlərinin aparılması, işçi heyət tərəfindən şəxsi gigiyena qaydalarına əməl olunması və koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin digər müddəalarına riayət edilməsinə nəzarət təmin etsin;

- vətəndaşların qəbulunu həyata keçirən qurumlarda işçilərin və mürciat edən vətəndaşların sağlamlığının qorunması və əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədilə elektron növbə sisteminin tətbiqi, iş dövründə insanların sosial məsafə saxlanması, işçilərin tibbi maska və dezinfeksiya məhlullarından istifadəsi, şəxsi gigiyena qaydalarına əməl olunması və koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin digər müddəalarına riayət edilməsinə nəzarət etsin;

- turizm və hotelçilik sektorunda, ictimai nəqliyyatda, müxtəlif ticarət və ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair sahəvi metodiki göstərişlərin müddəalarına riayət edilməsinə nəzarət təmin etsin;

- müəyyən edilmiş qrafikə uyğun müntəzəm olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin;

- rayon ərazisində yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq sakinlər arasında sosial məsafə və sanitariya-gigiyenə qaydalarını zəruriliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması və profilaktik tədbirlərin həyata keçirilməsinə nəzarət etsin;

- sərəncamın icrasından irəli gələn digər məsələləri həll etsin.

3. Rayon kommunal müəssisələri istehsalat birliyinin rəisi Mübariz Quliyevə və rayon mənzil istismar sahəsinin rəisi Fədail Hacıyevə tapşırılsın ki, şəhər ərazisində təmizlik və dezinfeksiya işlərinin koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə uyğun aparılmasını təmin etsinlər;

4. Rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Abidin Alişanov tapşırılsın ki, koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblərə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasını təmin etsin.

5. Sərəncamın surəti icra olunmaqdan ötrü aidiyyəti üzrə rayonda fəaliyyət göstərən dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara göndərilsin.

6. Sərəncamın icrasına nəzarət öz üzərimə götürürəm.

Rövşən Bağrov,

Lerik Rayon İcra Hakimiyyəti başçısı

05 may 2020-ci il

Koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib



Dünyanın 200-dən çox ölkəsində yayılmağa başlayan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən rayonumuzda da geniş miqyaslı qabaqalıcı tədbirlər həyata keçirilib. Bu infeksiyanın ölkəmizdə yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə ilə həyata keçirilən tədbirlər Nazirlər Kabinetinin yanında qurulmuş Operativ Qərargahın qəbul etdiyi qərarlarla tənzimlənir.

Rayon icra hakimiyyətinin birinci müavini Cəlibaxşiyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasını təmin etsin.

Rayon icra hakimiyyətinin birinci müavini Cəlibaxşiyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasını təmin etsin.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması və rayonda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasını təmin etsin.

Gün ərzində Lerik şəhərində 4 inzibati idarə binasında, 3 çoxmənzilli yaşayış binalarının heyətləri və pilləkən qəfəslərində, Hacı Heydər, Elmar Qarayev, Həzi Aslanov küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir.

Lerikdə qayğıya ehtiyacı olan rayon sakinlərinə ərzaq bağlamaları verildi

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağrovun sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur.

Lerik Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyə orqanları və rayonda yaradılmış könüllü qruplar əzəmətli ailələrin, xüsusi ilə yaşı 65-dən çox olan tənha və ahi insanların sosial-məişət problemlərini öyrənir və operativ qaydada həll olunmasına çalışırlar.

Eyni zamanda rayon ərazisində pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri görüldü. Lerik şəhərində küçə və parklarda, çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri müntəzəm olaraq həyata keçirilir.



Rayon ərazisində fəaliyyət göstərən "Relax" turizm-istirahət mərkəzində karantinə alınmış vətəndaşlar daim rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Karantin müddətində başa vurmş vətəndaşların öz evlərinə təhlükəsiz və rahat şəkildə gətirilməsi məqsədilə onlar pulsuz nəqliyyatla təmin edirlər.

Rayon icra hakimiyyəti tərəfindən imkansız, tənha və ahi insanlar ərzaq bağlamaları verilməmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırıblar. Sakinlər göstərilən diqqətlə, rahat şəkildə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahi insanlara sosial-məişət xidmətləri göstərilir.

Lerik rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilməsi davam etdirilir.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.



Yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmağa, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, rayon ərazisindəki inzibati binaların, tibb müəssisələrin, məktəb və bağçaların, ictimai-iaşə və ticarət obyektlərinin, restoran və kafelərin, küçə, meydan və istirahət parklarının, yaşayış binaları, məhəllədəxili yollar və səkilərin, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaların qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmasına nəzarət təmin etsin.

Qarşıda görülmək işlər çoxdur



Mahmud Zahidov,
Lerik Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru

Əsas ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar sahəyə diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni tarixi sərəitə uyğun olaraq davam və inkişaf etdirilir. Həyata keçirilən mühüm dövlət proqramları, aqrar islahatlar, aqrar sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artırmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur. Bu proses daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən dam müntəzəm addımlar atılır, aqrar sahəyə dətəsiyalar ayrılır və xüsusi güzəştlər tətbiq olunur. Məlumdur ki, əhalinin məşğulluğunda və ərzaq təminatında aqrar sahə əsaslı rol oynayır. Bütün bunları dərindən dəyərləndirən ölkə Prezidenti regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət proqramları barədə Fərmanlar vermişdir. Qəbul olunmuş Dövlət proqramlarında diqqətçəkən ən başlıca məqam əhalinin məşğulluğunu təmin edən istehsal, emal, saxlama və xidmət sahələrinin yaradılması, əhalinin ərzaq məhsullarını iletməkdir. Görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Heç də təsadüf deyildir ki, ölkə əhalisinin ərzaq təminatını daha da yaxşılaşdırılması, aqrar sektorun inkişafı dövlətimizin iqtisadi siyasətinin prioriteti olmuş, bu gün də belədir.

Dövlət başçısı tərəfindən həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixracı artmış, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənməmişdir. Cənab Prezidentin dəstəyi, hörmətli nazirimizin rəhbərliyi ilə aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. Aqrar sektordakı indiki uğurlar gəlir əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilmişdir. Rayonumuz daşlıq ərazidə yerləşir. Əhalinin əsas məşğulliyəti əkinçilik və hey-

vandarlıqdır. Kənd təsərrüfatı bitkiləri deməyə şəraitində əkilib becərilir. 2019-cu ilin məhsulu üçün 5052,6 ha-da, o cümlədən 2995,5 ha sahədə buğda və arpa əkilmiş, 6647,7 ton, 1422 ha kartof sahəsindən 17583,9 ton, 314 ha-da müxtəlif növ tərəvəz sahəsindən 4033 ton, 212,5 ha dənli paxlalar bitkiləri əkilmiş, 339,2 ton məhsul istehsal olunmuşdur. Taxıl biçini vaxtında başa çatdırılmış, məhsul itkisiz yığılmış, orta məhsuldarlıq 22,3 sentner olmuşdur. 2020-ci ilin məhsulu üçün 2800,5 ha sahədə payızlıq taxıl əkilmişdir. 1702 hektarda yazlıq bitkilər əkilib. Bunun 1291 hektarı kartof, 167 hektarı dənli paxlalar, 244 hektarı tərəvəz sahələri təşkil edir. Yazlıq bitkilər əkini davam etdirilir.

Taxıl sahələrində xəstəlik və ziyanvericilərə, əlaqə otlarına qarşı kimyəvi, mexaniki və aqrotexniki tədbirlərin aparılması, bitkinin inkişaf fəzasından asılı olaraq yemləmə gübrələrinin istifadə olunması barədə fermerlərə, məhsul istehsalçılarına məsləhətlər verilir və maarifləndirmə tədbirləri həyata keçirilir. Rayon ərazisində taxıl əkin sahələrində zərərverici və xəstəliklərə, əlaqə otlarına qarşı mübarizə tədbirlərinin vaxtında, keyfiyyətli aparılması üçün Lerik DAİM-də yaradılmış monitorinq qrupu tərəfindən payızlıq taxıl sahələrində şüabanbəzər gəmiricilərə qarşı fitosanitar müəahidələr aparılmış və müəahidə zamanı şüabanbəzər gəmiricilərin iqtisadi zərərvermə həddi yüksək olan 147 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Eyni zamanda məhsul istehsalçıları tərəfindən 283 ha sahədə əlaqə otlarına qarşı mexaniki mübarizə tədbiri həyata keçirilmişdir.

Aparılmış monitorinqlər zamanı məlum olmuşdur ki, məhsul istehsalçıların hamısı tələb olunan gübrə normasından istifadə edə bilmirlər. "Aqrolizinq"ASC-nin yerli bölməsi Lənkəran şəhərində yerləşdiyi nəzərdə tutulmuş ərazidə, rayonda gübrə satışı məntəqələrinin olmaması, gübrələrin istehsalçılara çatdırılmasında problemlər vardır. Məhsul istehsalçıları mineral gübrələrlə təmin etməkdən ötrü "Aqrolizinq" ASC tərəfindən 16 aprel və 29 aprel 2019-cu il tarixlərində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilmişdir.

Heyvandarlıqda qaramalın cins tərkibini dəyişməkdən ötrü xaricdən cins heyvanları alınıb respublikaya gətirilir və heyvanlarda sünü mayalanma tədbirləri həyata keçirilir. Rayonumuzda da ayrı-ayrı vətəndaşlar tərəfindən lizing yolu ilə 62 baş cins heyvanları alınmış və saxlanılır. Ötən ilin iyul ayında "Lerik Aqrar Sənayə Təsərrüfatı" MMC tərəfindən lizing yolu ilə 10 baş Simmental və Qolştino-friz cinsindən olan qaramal alınmışdır. Sünü mayalanma yolu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Rayon üzrə keçən il 1 282 baş qa-

ramalda sünü mayalanma aparılmış, 460 baş buzov alınmışdır. Əvvəlki il ilə müqayisədə 60 baş çox buzov alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" Qaydası təsdiq olunmuşdur. Yeni qaydalanan fermerlərə çatdırılmasından ötrü Kənd təsərrüfatı nazirliyi tərəfindən mərkəzimizin əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər üçün maarifləndirici təlimlər keçirilmişdir. Eyni zamanda "Fermerin dostu" təlimləri də keçirilmiş, təlimlərdə 256 fermer iştirak etmişdir. Heyvandarlıq sahəsində də subsidiyanın verilməsi müxəziminə baytar həkimləri, baytar fəeldərləri, mərkəzimizin heyvandarlıq sektorunun əməkdaşları və sünü mayalanma müxəzəssisləri üçün keçirilmiş təlimlərdə izah edilmişdir. Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq kəndlərdə yeni subsidiya qayadaları ilə bağlı fermerlər üçün maarifləndirici təlimlər davam etdirilmiş, təlimlərdə 686 nəfərdən çox fermer iştirak etmişdir. Heyvandarlıq sahəsində də subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və sünü mayalanma müxəzəssislərinin qeydiyyatı həyata keçirilmişdir. Fermerlərin maarifləndirilməsi davam etdirilir.

Ötən il lizing fəalliyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşmışdır. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunmuşdur. Fermerlər texnikanı 40 faiz güzəştə və 5 il faizsiz kredit tətbiq edilməklə, damazlıq heyvanları isə 60 faiz güzəştə və 3 il faizsiz kredit tətbiq edilməklə təchiz edə bilərlər. "ASC-dən deyil istədikləri təchizatçı şirkətdən ala bilərlər. İndi fiziki və hüquqi şəxslər bu güzəştlərdən istifadə edərkən texnika və damazlıq heyvan ala bilərlər. Subsidiya sahəsində həyata keçirilmiş tədbirlər gübrə bazasında da liberallaşma ilə nəticələnməyə və fermerlərimizin gübrəyə çıxışı daha da asanlaşdıracaq.

Bidiyiniz kimi, Hörmətli Prezidentimizin sərəncamı ilə 2020-ci il "Könüllülər il" elan olunmuşdur. Rayonumuzda gənclərin aqrar sahəyə marağını artırmaq üçün mərkəzimizdə 2018-ci ilin sentyabr ayında başlandırılan Aqrar Könüllülərin fəalliyətləri təşkil olunur və onlara sertifikatlar verilir. Hal-hazırda 7 nəfər gənc Aqrar Könüllü kimi-mərkəzimizdə fəalliyət göstərir.

Bu gün Azərbaycan Respublikası Prezidentinin fəalliyətinin əsas qayəsi xalq və dövlətə sədəqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə deyə bilərik ki, rayonumuzun kənd əməkdaşları aqrar sahəyə göstərilən diqqət və qayğıni dövlət başçısının onlara etimadı kimi qəbul edir, bütün qüvvələrini səfərbər edərək yüksək məhsul əldə etməyə çalışırlar.



Nizaməddin Muradov,
Rayon Statistika İdarəsinin rəisi

Kənd təsərrüfatı

Heyvandarlıq sahəsində mal qaranın və qoyunların baş sayı ötən illərlə müqayisədə artmış, məhsul istehsalı çoxalmışdır. Diri çəkide və istehsalı 0,4 faiz, süd istehsalı 0,4 faiz artmışdır. Yumurtalıq istehsalı isə 0,6 faiz artmışdır.

2020-ci ilin birinci rübündə rayon üzrə heyvandarlıq sahəsində məhsul buraxılışı 7467 min manat, qiymət indeksi 10,5 faiz, fiziki həcm indeksi 98,1 faiz olmuşdur.

2019-cu ilin eyni dövrünə nisbətən 01.04.2020 -ci il vəziyyətinə rayonda qaramalın sayı 115 baş, inək və camışların sayı 206 baş, qoyun və keçilərin sayı isə 182 baş artmışdır. Cari ilin birinci rübündə diri çəkide 7971 sentner mal qara və ədət, 49367 sentner süd və 1989 min ədəd yumurtalıq istehsal edilmişdir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32 sentner ət, 193 sent süd, 12 min ədəd çox yumurtalıq istehsal edilmişdir.

Rayonun kəndli fermer təsərrüfatlarında 01 aprel 2020-ci il vəziyyətinə 101 baş qaramal, o cümlədən 54 baş inək və camış mövcud olmuşdur. 01.04.2020-ci ilə təsərrüfatlarda 12382 baş qoyun-keçi olmuşdur ki, bu da ötən ilə müqayisədə 859 baş çoxdur.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə rayonun inzibati ərazi dairələrində mal qaranın, qoyun-keçilərin baş sayı artmışdır. Rayon üzrə əsas heyvandarlıq məhsullarının istehsalı və mal qaranın baş sayı barədə məlumatlar aşağıdakı cədvəldə verilir.

Rayonda mövcud olan 22 qeyri-dövlət kollektiv təsərrüfatlarının əsas məşğulliyəti qoyunçuluqdur. 01 aprel 2020-ci il tarixində qeyri-dövlət təsərrüfatlarında 12382 baş qoyun-keçi olmuşdur. Rayon üzrə qoyun-keçilərin qalan hissəsi isə şəxsi təsərrüfatların payına düşür. Bu təsərrüfatlarda 101 baş qaramal və 54 baş inək mövcuddur. 2020-ci ilin I rübündə bu təsərrüfatlar tərəfindən 167 sentner ət, 23 sentner süd istehsal edilmişdir.

Həmya məlum olduğu kimi, ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatı ilə məşğul olmaq lazımdır. Hazırda ən sərfəli sahə bitkiçilik və heyvandarlıqdır. Ət və məhsulların hər kiloqramı artı hesabla 10-11 manatdır. Kənd təsərrüfatı məhsullarının əkin və biçinmə görə dövlət subsidiya verir. Hər an ailəsinə 10 manat, hər doğulmuş

Təhlil nə göstərir?

cins balaya görə 100 manat subsidiya verir.

Buna görədir ki, rayonun əksər kəndlərində qaramal və qoyun-keçilərin, eləcə də an ailələrinin artımına diqqət artırılmış, bitkiçiliyin daha da genişləndirilməsinə başlanmışdır.

Rayonun Blaband, Pirasora, Veri, Çayrud, Osyodərə, Kirevd, Şingədalan və Nuravud ərazi dairələrində çoxlu sayda qoyun-keçi saxlanılır. Şəxsi təsərrüfatların hər birinə orta hesabla 26-49 baş qoyun-keçi düşür. Eyni zamanda orta hesabla rayonda hər təsərrüfatda 5-9 baş qaramal düşür. Ən çox qaramal Pirasora, Çayrud, Siyov, Veri, Vizəzəmin Nuravud, Nücu və digər ərazilərdə mövcuddur. Ançılıq sahəsi də rayonda il-dən-ile genişləndirilir. Hər il orta hesabla rayonda 100-120 ton bal istehsal edilir.

Heyvandarlıqla yanaşı, rayonun kəndlərində bitkiçilik məhsullarından taxıl, tərəvəz, kartof, meyvə və digər əkin növləri yetişdirilir.

Bitkiçilik

Bitkiçilik məhsullarının istehsalında taxıl və kartof çoxluq təşkil edir. Cari ilin məhsulu üçün 2800,5 hektara qədər sahədə taxıl əkilmiş, kartof əkini və digər dənli-paxlalar bitkilərin əkinini davam edir.

Kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün güzəştli şərtlərlə yanacaqın verilməsi əkinçilikdə sanki yeni bir döndüş yaratmışdır. Əkinliş bir hektar əkinə görə orta hesabla 100 manat yanacaq pulu ödənilir. 2020-ci ilin birinci rübündə kollektiv kənd təsərrüfatı müəssisələrində 1427 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 16 min manat çoxdur.

Cari ilin yanvar - mart aylarında özəl kollektiv kənd təsərrüfatı müəssisələrində 191 nəfər işçiyə 71055,3 manat əmək haqqı ödənilmişdir. Hər işçinin orta aylıq əmək haqqı 213 manatdır və bu da 2019-cu ilin eyni dövründəkindən 32 manat çoxdur.

Sənaye

2020-ci ilin aprelin 1-nə rayonda mövcud sənaye müəssisələrindən 4-ü fəaliyyət göstərir. Bunlardan da 2-si iri, digər ikisi isə kiçik müəssisədir.

Cari ilin 1-ci rübündə sənaye müəssisələrinin istehsalı 933,8 min manat olmuşdur. Keçən ilin eyni dövründəkindən 656 min manat və ya 42,3 faiz çox olmuşdur. Bunun əsas səbəbi rayonumuzda olan Modul Elektrik şəbəkəsinin fəaliyyət göstərməsidir. Bu müəssisələrdə 201 nəfər fəhlə və qulluqçular işləyir. 2019-cu ilin eyni dövründəkindən çalışanların sayı 56 nəfər çoxdur. Cari ilin 3 ayında müəssisələr üzrə işçilərə 355418,7 manat əmək haqqı verilmişdir. Bu da keçən ilin eyni dövrünə nisbətən 128840,8 manat və ya 30,6 faiz çoxdur. Hər işçinin orta aylıq əmək haqqı 589,4 manat olmuşdur ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 68,4 manat və ya 13,1 faiz çoxdur.

Nəqliyyat

İqtisadiyyatın digər sahələrində olduğu kimi nəqliyyatın inkişafı da əhalinin tələbatına uyğunlaşdırılmışdır. Belə ki, 2020-ci ilin üç ayında nəqliyyatın bütün növləri ilə 715,8 min manat dəyərində yük və sərnişin daşınması yerinə yetirilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azdır. Nəqliyyat sektorunda yük daşınması üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz olmuşdur.

Nəqliyyat sektorunda yük daşınmasının həcmi (fiziki şəxsə üzrə) 101 ton, sərnişin daşınması 433 min sərnişin olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 1,9 və 4,0 faiz azdır. Nəqliyyat sektorunda yük daşınmasından məhsul buraxılışı (fiziki şəxsə üzrə) 480,2 min manat məhsul olmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən müvafiq olaraq 2,8 faiz azdır. 2020-ci ilin I rübündə avtomobil nəqliyyatı üzrə sərnişin daşınmasından məhsul buraxılışı (fiziki şəxsə üzrə) 235,6 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 5,7 faiz azdır.

Əsaslı tikinti

Rayon ərazisində 2 əsas tikinti təşkilatı mövcuddur. Cari ilin üç ayında bu təşkilatların birinin heç bir fəaliyyəti olmamışdır. 25 saylı UQ İstismar İdarəsi 2020-ci ilin birinci rübündə 269,5 min manat məbləğində cari təmir işləri icra etmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 15 min manat çoxdur. Rayon ərazisində fəaliyyət göstərilməyən dövlət təşkilatları əmək haqqı fondları da olmamışdır.

Ümumilikdə tikinti təşkilatlarında 85 nəfər fəhlə və qulluqçu olmaqla, ilin 3 ayında onlara 102000 manat və ya keçən ilin müvafiq dövründən 16500 manat çox əmək haqqı verilmişdir. 2020-ci ilin birinci rübündə hər işçinin orta aylıq əmək haqqı 400 manat olmaqla, ötən ilin eyni dövründəki əmək haqqından 64,7 manat çox olmuşdur.

Yeni iş yerləri

Azərbaycan Respublikasının Prezidentinin məlum fərmanına əsasən ölkənin bütün regionlarında hər il minlərlə iş yerləri açılır və bunların da çoxu daimi iş yerleridir. Bu hesabla əhalinin işsizlik problemi həll olunur. Onunla bağlı 2020-ci ilin birinci rübündə rayonumuzda müəssisə və yeni yaradılmış təşkilatlarında 115 iş yerini açılmışdır. Bunlardan 73-ü fiziki şəxslərə, 35-i abadiyyət və digər sahələrdə, 5-i mövcud müəssisə və təşkilatlarda, 2-si isə yeni yaradılmış hüquqi şəxslərə olmuşdur.

Regionların inkişaf etməsi ilə əlaqədar hər il yeni iş yerləri yaradılır və əhalinin maddi rifahı günü-gündən yaxşılaşır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə başçısının tapşırığı ilə 90 min ödənişli (ictimai) yeni iş yerlərinin yaradılması nəzərdə tutulmuşdur. Rayonumuzda da yaxın vaxtlarda yüzlərlə vətəndaş belə iş yerləri ilə təmin ediləcəkdir.

Çay plantasiyalarının salınması texnologiyası



lim şəraitindən və çay plantasiyasının salınma üsulundan daha çox asılıdır. Çay kolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilər. Ona görə də çay plantasiyaları düzgün salınmalı və bitkinin tələbatına uyğun olmalıdır. Bu halda buraxılan səhvləri düzəltmək çətin, çox halda isə mümkün olmur.

Çay plantasiyaların salınarkən yerin iqlim və torpaq şəraiti dəqiə öyrənilməli, həmçinin sahənin relyefi, dəniz səviyyəsindən hündürlüyü və hakim küləklərdən qorunması müəyyən etməklə lazımdır. Çay plantasiyaları salınmaq üçün dəniz səviyyəsindən 600 m hündürlükdə olan bütün düzən sahələr yararlıdır. Çay plantasiyası salınmadan önce çay tinglərinin əkmək üçün planlı şəkildə ərzaqın hazırlanması lazımdır. Ərazi hər şeydən əvvəl çay yetişdirilməsi üçün uyğun torpaq tipinə

malik olmalıdır. Həmçinin ərzaqın salınma müddəti 300-400 gün olmalıdır. Çünki məillik 300-dən yüksək olan ərazilərdə çay bitkininin yetişdirilməsi, qulluq işləri və məhsul yığımını həyata keçirmək olduqca çətin olur. Yeni çay plantasiyasını salmaq üçün torpağın hazırlanmasında üç mərhələdən istifadə olunur. Bu mərhələlər ağacların halqalı şəkildə kəsmək, yaşıl gübrə bitkilərini sahəyə əkmək və torpağı münbitləşdirməkdir.

Halqalama - ağacın gövdəsini dairəvi formada qabığıni nazik şəkildə soyma əməliyyatıdır. Biz bilir ki, su və mineral duzlar gövdə boyunca yerləşən borucuqlar (kisləmə boruları) ilə yuxarı qalxır. Yarpaqlarda və yaşıl gövdələrdə sintez olunan üzvi maddələr isə gövdənin qabıq hissəsində yerləşən floema (alaybənzər) boruları ilə bitkinin müxtəlif orqanlarına aparılır. Bitki soyulduqdan sonra üzvi maddələr kökə ötürülür. Bununla da bitkinin kökləri halqalanan yerdən aşağıda yerləşən gövdədə və köklərdə toplanan üzvi maddələrin hesabına bir müddət yaşayır. Köklər kifayət qədər üzvi maddələr ala bilmədiyinə görə funksiyalarını itirir və çürüməyə başlayır.

Çay istehsalı ediləcək sahədə çay çikliləri və ya pöhrələri əkiləndən bir il əvvəl yaşıl gübrə bitkilərini əkmək lazımdır. İnkişaf edəcək yaşıl gübrə bitkiləri torpağı eroziya qarşı torpağı qoruyur, əlaqə otlarının məhv olmasına səbəb olur, üzvi gübrə ilə təmin etmək üçün yaşıl yarpaq əmələ gətirir. Yaşıl gübrə bitkiləri nematod və ya kök çürüməsi xəstəliyinə qarşı davamlıdır və daha çox üzvi maddələrin əmələ gəlməsi (mütdəməli qabıq biçikçilikdə) və faydalı mikroorqanizmlərin inkişafını təmin edir.

Çay bitkisi əkiləndən 1-2 ay əvvəl torpağın hazırlanmasına başlamaq lazımdır. Torpağı üzvi maddələrlə təmin etmək məqsədi ilə yaşıl gübrə bitkilərinin budaqları kəsilməli və xanəklərə basdırılmalıdır. Xəndəklər çay əkinlərə çalır əyani ölçüdə olmalıdır (təxminən eni 30 sm və dərinliyi isə 60 sm). Torpaq qida maddələri ilə zəngin deyilsə, o zaman hektara 2 ton kompost verilməlidir.

Salınacaq çay plantasiyasında aparılan hazırlıq işləri ərzaqın quruluşuna görə müxtəlif olur. Düz ərazilərdə çay plantasiyaları salarkən, ərzaqın kənarlarından nəqliyyat üçün yer saxlanılmalıdır. Ancaq məill ərazilərdə ziqzaq şəkildə yollar salınır. Çay bitkisi yetişdiriləcək ərzaq ot, ağac və daşlardan təmizlənməlidir. Bu işlər görüldükdən sonra ərazidə 50-60 sm dərinlikdə plantaj şumu aparılır. Plantaj şumu aparıldıqdan sonra sahə ağır disklə malə ilə matalanır. Şumdan önce hektara 3-4 ton peyin verilməlidir.

Sirlərlə dolu qoca Şərç bəşəriyyət tarixinin misilsiz xəzinəsidir. Bütün dövrlərdə ən fərqli interpretasiyalara uğramış sayısız-hesabsız əfsanə məhz Şərç təfəkkürünün məhsuludur. Bu cür misilsiz əfsanələr sırasında çayın xüsusi yeri var. Təxminən 120 il əvvəl bu Şərç əfsanəsinin bir qolu uzanaraq, Azərbaycana qədər gəlib çatmışdır. Torpağa kök atdığı andan da onun şərəfini, etrini içinə çəkmiş bu əfsanəvi bitki böyüyüb, mədəniyyətimizin bir parçasına çevrilmişdir, öz gəlişi ilə hər gün daha da zənginləşən bir çay mədəniyyəti yaratmışdır. Qürurla vurğulamaq istərdik ki, Sovet dövründə Azərbaycan çayının şöhrəti ititfaqın sərhədlərini keçmişdi. Avropa, Asiya, hətta Uzaq Şərç bazarlarında etirli Azərbaycan çayını görmək mümkün idi. Polşa, Macarıstan, Finlandiya, Bolqarıstan, Suriya, İran, Əfqanıstan və Monqolustan süfrələrini Azərbaycan çayı bəzəyirdi.

Çay, dünyanın ən məşhur və ən ucuz spirtsiz içki növlərindən biri olmaqla yanaşı, əmtəəlik baxımdan global içki bazarında döviyyəsi ən yüksək olan ərzaq növlərindən biridir. Çay bitkisi dünyanın 30-dan çox ölkəsində becərilir və emal edilir. Bu ölkələrdən 16-sı Asiyada, 11-i Afrika və 5-i Amerika qitəsində yerləşir. Dünya bazarda çay mühüm kənd təsərrüfatı məhsullarından biridir. Çay istehsalı dünya üzrə ildə təxminən 1.1 milyon tona çatır. Gün ərzində 3 min tona qədər çay demlənilir istehlak edilir. Dünya çay sektorundakı global dəyişmələr istehsalçı ölkələr arasında da öz təsirini göstərmişdir. 2016-cı ildə dünya çay istehsalı və ixracında azalma müşahidə olunsada, qlobal çay bazarındə 2017-2020-ci illər ərzində təxminən 4,6% artım gözlənilir.

Son 10 ildə dünya çay istehsalındakı artım 42,0% olduğu halda, ixracındakı artım 21% təşkil etmişdir. Ancaq çay istehsal edən ölkələr arasında olmamasına baxmayaraq dünya çay sektorunda İngiltərə və Almaniya kimi ölkələr ən böyük pəya malikdirlər. Respublikamızda isə son 10 ildə çay istehsalında 21,4% azalma müşahidə olunmuşdur. Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran iqtisadi rayonuna çay istehsalının 91%-ni təşkil edir.

Çay bitkisinin yayılması və inkişafı torpaq-ıqlım şəraitindən çox asılıdır. Onun klassik becərilmə arealı 420 şimal en dairəsindən 240 cənub en dai-

hava boşluğu olması üçün dayaz və ya darın əkin aparılmalıdır. Şaxtılı vaxtlarda tingləri əkmək olmaz. Yavaş və ya sürətli şəkildə inkişaf edən çay tingləri və ya çikliləri avqust-oktyabr aylarında (sahəyə) köçürmək lazımdır. Əkindən sonra ting və ya yaşıl küllənin yarpaqları, su sümblüyü və kəsilmis otlar ilə tarla mulçalanmalıdır. Mulça tinglərin gövdəsinə təmas etməməlidir, çünki mulçalama zamanı torpaq istilik sistemi ilə təmin olunur ki, bu da kiçik gövdə toxumasını məhv edə bilər. Sahədə torpaq zərərvericilərinə qarşı mübarizə aparmaq üçün ilk növbədə mulça çay bitkisindən 15-20 sm məsafədə halqa şəkildə aparılmalıdır (yaxud hər bir çay çərgəsində 15-20 sm-lik bir məsafədə). Cavan bitkilərinin güneş şüalarından qorunması üçün sahədə yaşıl gübrə bitkiləri və ya digər bitkilər olmalıdır.

Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas səsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 ton düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçıların marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu ilə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsində hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır.

Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün dövlət proqramı ölkədə çay əkin sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcəkdir.

Cəhən Nüsrətəzadə,
Kənd Təsərrüfatı Nazirliyi
nəzdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun doktorantu

Bir daha saltaq haqqında

Lerikin relyefi kimi, onun toponomiyası da rəngarəngdir. Lerikdə çox maraqlı yer adları, tayfa adları mövcuddur. Lerikdə orad, sorus, kuman və digər tayfalar yaşayır. Lənkeranın Şağlaküçə kəndində yaşayan adamların bir qismi Saltakaküçə məhəlləsindədir. Onlar Lerikdən köçənlərdir. Bu adın etimologiyasını öyrənməyə çalışdım. Naxçıvanda Saltaq qəsbəsinin mövcudluğu mənə belə bir əminlik yaratdı ki, bu hansısa tayfanın adıdır. Gəldiyim qənaət isə aşağıdakı kimidir.

Bu ifadə ya türk dilində saltaq-soltaq-syltsq-sözündən yaranaraq, hazırda qıpçaq türk dillərində "azca axsayan", bir ayağı axsayan, yaxud da saltyq-saldyq ifadəsindən yaranaraq "adətə, qaydalara riayət edən" mənasını verir.

Buna Ərzurum valisi Saltukun, XVII əsrdə Rumeli valisi Sari-Saltukun adlandırılan rast gəlir. Rus dilində Saltukovlar nəsilinin adı da türk mənşəli olub, bu kökdendir.

Saltyq-saldyq (salt-tqy-sal-dyq) sözü salt kökündən yaranmışdır. Türk dilinin qıpçaq qrupunda (qazax, qırğız, qaraqal-

paq) "adət, qayda, dəb" mənasını verir. Qaraqalpaq dilində üeski salt sana sözü-nə rast gəlir ki, əski adət və təşəvvürlər mənasında işlənir.

Böyük rus linqvisti V.I.Dalin "Tolkovy slovar jbovoqo velikorusskoqo yazıka" əsərində "na svoy saltık" (öz dəbinə uyğun) ifadəsinə rast gəlir.

N.K.Dmitriyev, V.A.Qordlevski kimi tanınmış rus dilçiləri V.Dalin adçəkilen əsərinə təfsirlərində saltıq ifadəsini qazax dilində saldyq ifadəsi ilə eyniləşdirirlər. Mənası "adətə, dəbəuyğun geyinmək"dır. Hazırkı qazax dilində dəb sözü "saldyq" kimi yox, "salt" kimi işlənir "saldyq" isə köhnəlmiş "cəngavərlik" mənasına uyğun gəlir.

Bundan əlavə rus dilində işlənən "saltık" sözünə qazax dilində "saltıq" sözü uyğun gəlir, ki, mənası "adətə riayət edən", "əxlaqlı" anlamına uyğundur.

Qazax dilində ifadəsi "adət, ənənə, əxlaq (eskisalt-"qədim adət" salt-sana-dün-yagörüş") mənalarından əlavə "ata süvar olma", "süvari olan", "süvari" (alt atty), "tək yaşayan" (alt basty) mənalarından da işlə-

nilir. Hazırda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq qəsbəsinə, eləcə də Lerik şəhərinin Saltak məhəlləsində yaşayanların XI əsrdə səlcuqların, yaxud da XIII əsrdə monqolların yürüşləri nəticəsində bizim əraziyə köç edənlərin soyundan olmalarını təxmin etmək olar.



Hüseynbala, Əliyev,
Azerbaycan Respublikasının
qabaqcıl təhsil işçisi

Minnətdarlıq

Cəngəmiran kəndinin sakinləri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirovun səren-camı ilə rayonda bir küçənin tanınmış ictimai xadim, ziyalı, xeyriyyəçi və ağsaqqal İbadulla bəy Nurulla oğlu Nurullabəyovun adına verilmiş minnətdarlıq hissi ilə qarşılıqlıdır.

Lənkeran qəzasının pristavı təyin olunmuş İbadulla bəyin xahişi ilə çar Rusiyası Lənkeran-Lerik-Kəlvəz avtomobil yolunun tikintisi, Lerikə telefon xəttinin çəkilməsi, Kəlvəz kəndində rus-tator məktəbinin açılması, Kəlvəz kəndində gömrük-keçid məntəqəsinin yaradılması həyata keçirilmişdir. Sovet hakimiyyətinin ilk illərində isə bir sıra məsul vəzifələrdə işləmişdir.

İbadulla bəy hər zaman olduğu kimi, indi də böyük ehtiramla xatırlanır, yad edilir. Təəssüf ki, görkəmli şəxsiyyətin xatirəsini əbədiləşdirmək unudulmuşdu.

Bizim kəndin ziyalları, tayfamızın ağsaqqalları İbadulla bəyin adının əbədiləşdirilməsi xəbərini sevincə qarşıladılar və mən-dən xahiş etdilər ki, rayon icra hakimiyyətinin başçısı R.Bağirova onların təşəkkürünü çatdırım.

Mən də "Lerik" qəzetinin vasitəsilə onların minnətdarlığını rayonun rəhbərliyinə çatdırmağı qərara aldım.

Əsəd Əsədov,
Cəngəmiran kəndi

Bu dağlardadır



Ayların, illərin astanasında, Qayıtdım az qala bir əsr geri. Xəyalım gördüdü lap uzaqlarda, O müdhiş gecənin qaranlığında.

Sülhə sükənçisan

Şeyri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyir Erdoğanın dünyada sülhü, ədalətli dəstəkləməsinə, Suriyada dinc əhaliyə: qocalara, qadınlara, uşaqlara qənim kəsilməyən insanlığa sığınmayan amansız hərəketlərinə və onların gizləndiyi yuvalarda susdurulmasına həsr edirəm.

Şöhrətin dolayır eli, obanı, Axır damanında doğma Türk qanı. Sevdin, dəstəklədin, bütün cahanı, Sülhə sükənçisan, rəhbər Erdoğan.

Qorxmaz addım atdın sən irəliyə, Haqqa, ədalətə tam çıxdın yiyə. Banışmaz insansan terrorizistiyə, Cahanı nur saçır, adın, Erdoğan.

Deyirəm Türk oğlu, gözünü aydın, Dillərdə qururla səslənir adın. Millətin qazandı sən etimadın Sən parlaq günəşsən, rəhbər Erdoğan.

Zəhmətin itmədi, getmədi bada, Sülhü sevanlara tez çatdın dada. Sən mərdlik tarixi yazdın dünyada Mərdliyə arxasan, rəhbər Erdoğan.

Dinlədin səsinə bütün ellərini Dağıtdın yuvanın terrorizistlərin. Reğbətin qazandı sən millətlərin, Qorxmazlıq kitabı yazdın Erdoğan.

Adın məşhurlaşdı, bütün cahanda, Döyüdü əskərlər qədim Suriyada. Susurdun terroru gizli yuvada Şən zəfər kitabı yazdım, Erdoğan.

Dağıtdın, məhv etdin, hər cür məhəbəsi, Gəlmir Suriyadan körpə naləsi. Səslənir dillərdə, sülhün nəğməsi, Sülhə sükənçisan, rəhbər Erdoğan!

Çəkdi vaxtsız acəl sınağa mənə, Başımı od aldı, duman, çən aldı. Bir Ana ürəyi tüğyana gəldi, Dünyadan köçsən də ürəyimdədir.

Mənim xilaskarım - BALANAZ bacım, Həyatda ülvisen, mənim baş tacım, Hələ neçə əsr yaşa, ay bacım, Qəhrəman analar bu dağlardadır.

Dünyaya Ana tək doğulanların, Yeri zirvələrdə, bu dağlardadır. Dünyada yaşayıb iz qoyanların, Yeri ürəklərdə, ürəklərdədir.

Bu dağlar çaytək geri dönməyər, Yolum Əli yolu, ondan dönməyər, Əbədi məşələm, heç vaxt sönməyər, Geniş qəlbli Ana bu dağlardadır.

Tərlan İsrəfilzadə,
şair-publisist, Çeşmə kəndi

Qələm yaz, yarat deyir

Müstəqil Azərbaycanda insanlara təbəssüm, sevinc bəxş edən şən-firavan həyatın tərənnümünə həsr edirəm.

Qələmim yazmağa çağırır mənə, Xəyalım dolandır bütün ələmi. Səsləyir yubanma, götür qələmi, Doğma el-obadan yaz, yarat, deyir.

Sevincdən don geyib, bezañib ölkəm, Üzlərdə sevincdir, baxışda na qəm! Müstəqil həyata qoymuşuq qədəm, Qələm bu ölkədən yaz, yarat, deyir.

Vətən güllüməyir, gül-çiçək açıq. Qəm-kədar yox olur, yurdumdan qaçır. Şən həyat ölkəmdə nur, işıq saçır, Firavan həyatdan qələm yaz, deyir.

Hər kəndi, şəhəri gözəl tamaşa, Uca binaları verib baş-başa. Deyir insan oğlu, şən, xoşbəxt yaşa, Şən, xoşbəxt həyatdan qələm yaz, deyir.

Ölkədə başlanıb şən, xoşbəxt həyat, Yaşayış ölkəmdə dəyişib qat-qat. İnsanlar yaşayır firavan, rahat, Azad, şən həyatdan qələm yaz, deyir.

Ölkə gözəlləşir, Bakı dəyişir, Qara şəhər ağdır, adın dəyişir. Küçələr, meydanlar hey gözəlləşir, Bu gözəl həyatdan qələm yaz, deyir.

Baxışda təbəssüm, üzdə sevinc var, Bol sərvət, bol nemət torpağında var. Nə sərvət istəsən öz ölkəmdə var, Tükənməz sərvətdən qələm yaz, deyir.

Arzu çiçək açıq Vətən bağında, Sevinc var, qurur var, ha ocağında. Yaşamaq, həyat var şən torpağında, Qələm şən yurdumdan yaz, yarat, deyir.

Muradlı Hüseynov,
Bradı kəndi



Məktəb təzələnir, 3 mərtəbəli yataqxananın dam örtüyündə iş gedir, idman zalı, akt zalı və yeməkhana üçün daha bir 3 mərtəbəli bina inşa olunur



Təmir-Tikinti Şirkəti MMC-nin inşaatçı, mühəndis və texnika işçilərindən ibarət heyəti Lerikdəki keçmiş internat məktəbini əsaslı şəkildə yenidən qurublar. Artıq burada son tamamlama işləri başa çatmaq üzrədir. Binanın divarlarından savayı hər

şey dəyişdirilib. Üstəgəl məktəbə yeni görkəm verilib, yeni üslubda vestibül tikilib.

Hazırda məktəbin həyətində 3 mərtəbəli yataqxananın dam örtüyü tikilir, idman və akt zalından, yeməxanadan ibarət

daha bir 3 mərtəbəli bina ucaldırılır, hazırda burada betonlama və armatur işi görülür. Sözün həqiqi mənasında bura tikinti meydanıdır. İnşaatçılar hər gün çalışırlar ki, tapşırılan iş normasını vaxtında və keyfiyyətlə yerinə yetirsinlər.

Tikintini aparan iş icraçısı Rövşən Baxşəliyev hər bir işin layihəyə uyğun aparılmasına nəzarət edir. O, deyir ki, məktəb kompleksi yeni tədris ilində istifadəyə veriləcək. Belə bir tikintiyə Lerikdə ilk dəfədir ki, imza atılıb.

İş icrasından örendik ki, bunalarda elektrik və su sistemində işlər yekunlaşmaq üzrədir. İdman və akt zalı, yeməkhana üçün bina inşa olunur. Həyətə mini stadion da tikiləcək, ətrafa hasara alınacaq, yaşıllaşdırma işləri həyata keçiriləcək. İki yeni su anbarı, keçid məntəqəsi, valideynlərin görüş yeri tikiləcək, yeni ocaqxana müasir tələblərə cavab verəcək.

Bir sözlə, barəsində söhbət açdığımız tikintilər dövlətimizin leriklilərə böyük töhfəsi olacaq. Burada xeyli işçi qüvvəsi, texnika işə cəlb edilib. Hamı nikbindir, gördüyü işlə qürur duyur.

Fədail Şükürov



Vergi ödəyicilərinin nəzərinə!

Hörmətli vergi ödəyicisi!

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar bazar iqtisadiyyatı şəraitində sahibkarlıq mühitinin dinamik inkişafına və son nəticədə əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur.

Lakin əhalinin heyət səviyyəsinin və gəlirlərinin artmasına, eləcə də qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən müzdül işdən gəlir vergisinə tətbiq edilən güzəşt-lərin olmasına baxmayaraq, bəzi vergi ödəyicilərimiz müqaviləsi bildirişlərində və vergi orqanına təqdim olunan müzdül işdən gəlir vergisinə dair müqavilə formalarının 1 nömrəli əlavəsinin 4.1.5-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda bildiririk ki, "Asan imza" və ya istifadəçi kodu, parol və şifrə vasitəsi ilə İnternet Vergi idarəsinin (www.e-taxes.gov.az) "Onlayn Kargüzərlik" bölməsinə daxil olaraq "Gəlirlər" qovluğunda Sizə göndərilən elektron uyğunsuzluq məktubları ilə tanış olmaq imkanınız vardır.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəy-

yen edilmişdir.

Qanunvericilikdə edilmiş dəyişikliklər əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır.

Əmək müqaviləsi bildirişlərində və vergi orqanına təqdim edilmiş bəyannamələrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı göstərilməsi əmək haqlarının rəsmiləşdirilməsi qənaətinin yaranmasına səbəb olur.

Nəzərinizə çatdırırıq ki, vergi qütununa alınarkən bağlanmış "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması"nın 1 nömrəli əlavəsinin 4.1.5-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda bildiririk ki, "Asan imza" və ya istifadəçi kodu, parol və şifrə vasitəsi ilə İnternet Vergi idarəsinin (www.e-taxes.gov.az) "Onlayn Kargüzərlik" bölməsinə daxil olaraq "Gəlirlər" qovluğunda Sizə göndərilən elektron uyğunsuzluq məktubları ilə tanış olmaq imkanınız vardır.

Fəaliyyətinizlə bağlı risklərin yaranması, hər hansı maliyyə itkilərinə məruz

qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz və real dövrənin özündə əks etdirən təqdim edilmiş olan vergi bəyannamələrinin, həmçinin-nemək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi Sizə tövsiyə olunur.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet sahəsinə (<http://www.taxes.gov.az>), Çağrı Mərkəzinə (195-1), 6 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə (Lənkeran şəhəri, Zərifə Əliyeva prospekti 97a) və ya sizə yaxın olan digər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin, Baş İdarəterəfindən vergi ödəyicilərinə məlumatlandırılması məqsədi ilə keçiriləcək növbəti görüşlərdə iştirak etmək istədiyiniz halda, görüş qrafiki ilə (http://www.taxes.gov.az/modul.php?name=elaqə&file=goroush) internet ünvanı vasitəsi ilə tanış ola bilərsiniz və vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) "Onlayn kargüzərlik" bölməsi vasitəsilə müraciət edərək görüşlərə yazılı bilərsiniz.

6 saylı Ərazi Vergilər Baş İdarəsi

Allah rəhmət eləsin!

Lerik RİH-in başçısı Rövşən Bağirov və rəhbərlik etdiyi kollektiv Rayon Ağsaqqallar Şurasının sədri

Həmzə Vəliməmmədovun vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, Hidayət Bəşirov, İdris Şükürlü, Nəcəf Məmmədov, Xureyman Qarayev, Tofiq Bədəlov, Əlirza Əliyev, Mübariz Ağayev, Hüseynbala Əliyev, Zöhrab Salayev, Balasirin Nesirov, Etibar Həşimov, Abdulla Tahirov, Hüsəməddin Abbasov, Müqəddəs Dənziyev, Mükəfət Yaqubov

Həmzə Vəliməmmədovun vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik Rayon Mərkəzi Xəstəxanasının kollektivi Şahverdi Hüseynova, əzizi

Ağaş Mirzəyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

İdris Şükürlü, Qəhrəman Əliyev, Mübariz Ağayev, Balasirin Nesirov, Müqəddəs Dənziyev, Əlabbas Məlikov, Möhübbət Ağayev, Hüsəməddin Abbasov, Tərxan Feyziyev, Mükəfət Yaqubov

Ağaş Torqulu oğlunun vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik şəhər icra nümayəndəsi Ramal Məstiyev və rəhbərlik etdiyi kollektiv Nəcəməli Əliyeva

Əzizi Rahimin vaxtsız vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kikiçbəyov Oqtay Əliyevə qardaşı

Rahimin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.



Sındırılmış abidələr

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"
qəzetinin redaksiyası
H/N:AZ05AİIB33080019447400220174
VOEN:6300050071

Lisensiya № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 450
Sifariş: 60

